

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏSGƏR

№ 1 (567)

**16 yanvar
2020-ci il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söyləyərək, bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olduğunu bildirib. Ölkə başçısı həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini və Azərbaycanın sabitlik şəraitində yaşadığını, həmçinin, sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu qeyd edib.

İclasda həmçinin, Maliyyə naziri Samir Şərifov, Baş Nazirin müavini Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Əmək və Əhəlinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cəbbarov, Kənd Təsərrüfatı naziri İnam Kərimov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış ediblər.

Sonda dövlətimizin başçısı müşavirədə yekun nitqi söyləyərək, 2020-ci ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyini ifadə edib:

- Bir məsələyə də münasibət bildirmək istərdim. Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. Bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmək istərdim.

Bildiyiniz kimi, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Həqiqət isə ondan ibarətdir ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götürəy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər.

2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş



həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi.

Dünyanın ən güclü orduları reytingində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistan dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir. Mənbə "Global Firepower 2019" hesabatıdır.

İndi əsas makroiqtisadi göstəricilərə diqqət yetirirəm. Beləliklə, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistan isə

cəmi 13 milyard dollardır. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistan 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistan 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycan 51 milyard dollar, Ermənistan 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistan 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistan mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdu, Ermənistan 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycan xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistan 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistan xarici dövlət

borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistan 1900 dollardır.

Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edirəm. Beləliklə, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - bu, 425 dollar təşkil edir, Ermənistan 369 dollar. Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yeni 118 dollar, Ermənistan 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistan 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistan 0. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistan, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistan 0. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistan 0.

Keçirik Davos Ümumdünya İqtisadi Forumunun global rəqabətlik hesabatına. Beləliklə, 2019-cu ildəki bezi rəqəmləri təqdim etmək istərdim. İqtidarın uzunmüddətli strategiyasına görə Azərbaycan dünyada onuncu, Ermənistan 59-cu yerdədir. İqtidarın siyasi sabitliyi təmin etməsi - Azərbaycan 11-ci, Ermənistan 58-ci yerdədir. Məhkəmə azadlığı - Azərbaycan 39-cu, Ermənistan 67-ci yerdədir. Polis orqanlarına etimad - Azərbaycan 30-cu, Ermənistan 44-cü yerdədir. Yolların keyfiyyəti - Azərbaycan 27-ci, Ermənistan 91-ci yerdədir. Dəmir yolu xidmətlərinin səmərəliliyi - Azərbaycan dünya miqyasında 11-ci, Ermənistan 67-ci yerdədir. Hava yolları xidmətlərinin səmərəliliyi - Azərbaycan 12-ci, Ermənistan 67-ci yerdədir. İnternet istifadəçilərinin sayına, yeni əhali üzrə payına görə faizlə Azərbaycan 43-cü, Ermənistan 77-ci yerdədir. Əhali arasında rəqəmsal biliklər üzrə Azərbaycan 19-cu, Ermənistan 50-ci yerdədir. Ümumi daxili məhsul, alıcılıq qabiliyyəti pariteti üzrə Azərbaycan 69-cu, Ermənistan 120-ci yerdədir.

İndi keçirik idman sahəsinə. Azərbaycan 2019-cu ildə dünya və Avropa çempionatlarında 775 medal qazanıb, onlardan 271-i qızıl medalıdır. Ermənistan cəmi 222 medal qazanıb, onlardan 61-i qızıldır.

Digər önəmli bir məsələ ondan ibarətdir ki, Azərbaycan faşizmin qəhrəmanlaşdırılmasına qarşı ardıcıl mübarizə aparır. Ermənistan isə faşistləri qəhrəmanlaşdırır. Faşist cəlladı olan Nijeyə İrevanın mərkəzində 6 metrlik abidə ucaldılıb.

Nüfuzlu "News & World Report" mətbu orqanı tərəfindən aparılmış təhlilə əsasən dünyanın ən güclü ölkələrinin siyahısını müəyyən edilmişdir. Siyahıda cəmi 80 ölkənin adı var və Azərbaycan bu siyahıda güclü ölkələr arasında 45-ci yerdədir. Ermənistan isə ümumiyyətlə, adı belə yoxdur. İqtisadi inkişafın templarına görə isə bizim yerimiz dünya miqyasında 35-cidir.

Beləliklə, Ermənistan rəhbərliyi növbəti dəfə saxta məlumat əsasında Ermənistanı Azərbaycanla müqayisə etmək istəyib, yaxşı fikirləşsin. Çünki idman dili ilə desək, Azərbaycan ali liqada, Ermənistan isə üçüncü liqadadır və getdikcə bu fərq daha da böyüyəcək.

Bir sözlə, əminəm ki, bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Sağ olun.

AZƏRTAC-ın materialları əsasında hazırlanmışdır.

Daxili İşlər naziri bayram ərəfəsində əsgər və zabitlərlə görüşüb

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində - dekabrın 29-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub.

Qarşılanma mərasimlərindən sonra nazir hərbi hissələrin qərargahlarında "Şərəf kitabı"nı imzalayıb, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun və hərbi hissə komandirlərinin müşayiəti ilə əsgər və hərbi qulluqçuların kazarmaməişət şəraiti, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməxanalara baxış keçirib.

Hərbi hissələrin sıra meydanlarında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən general-polkovnik V.Eyvazov Ulu Öndərin əsasını qoyduğu inkişaf və



tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəm

ləndiyini bildirib. O, möhtərəm dövlət başçımızın ümumən ordu quruculuğuna, o cümlədən, Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, qoşunların

bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən, yeni hərbi şəhər-

rəyliyi Günü və Yeni il bayramı mü-nasibətilə əsgər və zabitləri təbrik edən nazir əmin olduğunu bildirib ki, Daxili Qoşunların şəxsi heyəti

göstərilən ali diqqət və böyük etimadla xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaqdır.



ciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Dünya Azərbaycanlılarının Həm-

bundan sonra da ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətlə mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcək,

Tədbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.

DİN-in Mətbuat xidməti

XALQIMIZIN İSTİQLAL MƏŞƏLİ HEÇ VAXT SÖNMƏYƏCƏK! 20 Yanvar faciəsindən 30 il ötür



Hər bir xalqın öz azadlığı, müstəqil dövlətini qurmaq uğrunda mübarizəsi çətin sınaqlardan keçir. Milli istiqlalın qazanılması bir çox halda ağır itkilər bahasına başa gəlir. Ona görə də xalqların, dövlətlərin həyatında müstəqilliyin əldə edilməsinə, dövlətçiliyin formalaşmasına gətirib çıxarmış hadisələr daim xatırlanır, tədqiq olunur, gənc nəsillərə bu proseslərin tarixi əhəmiyyəti aşılır.

Azərbaycan xalqı azadlıqsevər, dövlətqurucu, mübarizdir. Tarixən bizim zəngin dövlətçilik ənənələrimiz formalaşmış. XX əsrin 1918-1920-ci

illərində Müsəlman Şərqiində ilk dəfə qurularaq fəaliyyət göstərmiş Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının yaradılması bizim tarixi nailiyyətimizdir. Bir əsrdə iki dəfə öz müstəqil dövlətini yaratmaq heç də hər bir xalqa nəsib olmur. Bu faktın özü xalqımızın qüdrətinin təzahürüdür.

Bugünkü müstəqilliyimizə gətirib çıxaran keşməkeşli yolda 20 Yanvar hadisələri xüsusi yer tutur. 20 Yanvar faciəsi qan yaddaşımız və istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir. Bu il 20 Yanvar faciəsindən 30 il ötür.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə o vaxt Azərbaycanın tərkibində olduğu Sovet İttifaqının siyasi və hərbi rəhbərliyinin qərarı ilə, əhaliyə məlumat verilmədən paytaxtımız Bakıya SSRİ Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi kontingenti, Sovet İttifaqının ayrı-ayrı bölgələrini əhatə etmək, ehtiyatdan çağırılmış hərbiçilərdən ibarət xüsusi dəstələr yeridiliblər. Bakıya daxil olarkən və şəhərin ərazisini nəzarətə götürərək adları qeyd edilən hərbi qüvvələr dinc əhaliyə divan tutub, yaşayış binalarına, idarə və müəssisələrə, küçə və meydanlara, vətəndaşların şəxsi avtomobillərinə, hətta təcili yardım maşınlarına atəş açılıb. Həmin qanlı gecədə yüzlərlə günahsız soydaşımız qətlə yetirilib, itkin düşüb və yaralanıb. Bakı Metropoliteni əməkdaşlarının və təcili tibbi yardım briqadalarının faciə gecəsi fədakarlıq göstərərək fəaliyyətlərini dayandırmamaları dinc sakinlər arasında tələfatın artmasının qarşısını müəyyən dərəcədə alıb. Faktiki olaraq ölkənin ordu tərəfindən öz vətəndaşlarını SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin xüsusi qrupu tərəfindən Azərbaycan Televiziyasının yerləşdiyi binanın enerji bloku partladılıb. Bununla da televiziya yayımı dayandırılaraq, xalqımız mühüm informasiya mənbəyindən məhrum edilib.

Bakı qırğınından bir neçə gün sonra, yanvarın 25-də Neftçalada, yanvarın 26-da isə Lənkəranda sovet hərbiçiləri heç bir təhlükə törətməyən, dinc vətəndaşlarımızı öldürmüşlər.

Bu qanlı hərbi aksiya Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qırmaq, onu qorxutmaq, amansızcasına cəzalandırmaq məqsədi daşıyırdı. Ancaq xalqımız baş verən faciədən nə qədər dərin sarsılısa da, onun iradəsi və mənəvi ruhu yenilmədi. 20 Yanvar şəhidlərinin dəfn günü Bakının küçələrini tarixdə heç vaxt bənzəri olmayan insan seli bürümüşdü. Təcavüzkar sovet ordusu bu insan selinin qarşısında aciz qalmışdı. Bakının kəndlərindən şəhərin qanlı hadisələr olmuş küçə və meydanlarına yüz minlərlə qəranfil gətirilərək yerə düzülürmüşdü. Şəhidlərimizin şəhərin hündür və tarixi ərazisində, o vaxt bolşevik Kirovun adını daşıyan parkda torpağa tapşırılmasına da sovet hərbiçiləri mane ola bilməmişdilər. Mezarlar qazılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə istiqlalımız naminə şəhid olmuş həmvətənlərimizin torpaq altında gizlədilmiş qəbirləri aşkarlanmışdı. Həmin ağır-acılı günlərdə hərbi senzuranın nəzarəti altında radio xəbərləri səsləndirilirdi. Faciədən sonra ilk çap olunan qəzetlərdən biri isə "Səhər" qəzeti oldu. Respublikamızın bir sıra fədakar, cəsarətli videopertorları və fotoqrafları o qanlı hadisələrin müəyyən epizodlarının çəkilişlərini aparmış, faciəvi məqamları lentə köçürərək tarixləşdirmişlər. Bu gün həmin videokadrlar və fotolar xalqımızın yaradılması bizim tarixi nailiyyətimizdir. Bir əsrdə iki dəfə öz müstəqil dövlətini yaratmaq heç də hər bir xalqa nəsib olmur. Bu faktın özü xalqımızın qüdrətinin təzahürüdür.

Bu qanlı hərbi aksiya Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qırmaq, onu qorxutmaq, amansızcasına cəzalandırmaq məqsədi daşıyırdı. Ancaq xalqımız baş verən faciədən nə qədər dərin sarsılısa da, onun iradəsi və mənəvi ruhu yenilmədi. 20 Yanvar şəhidlərinin dəfn günü Bakının küçələrini tarixdə heç vaxt bənzəri olmayan insan seli bürümüşdü. Təcavüzkar sovet ordusu bu insan selinin qarşısında aciz qalmışdı. Bakının kəndlərindən şəhərin qanlı hadisələr olmuş küçə və meydanlarına yüz minlərlə qəranfil gətirilərək yerə düzülürmüşdü. Şəhidlərimizin şəhərin hündür və tarixi ərazisində, o vaxt bolşevik Kirovun adını daşıyan parkda torpağa tapşırılmasına da sovet hərbiçiləri mane ola bilməmişdilər. Mezarlar qazılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə istiqlalımız naminə şəhid olmuş həmvətənlərimizin torpaq altında gizlədilmiş qəbirləri aşkarlanmışdı. Həmin ağır-acılı günlərdə hərbi senzuranın nəzarəti altında radio xəbərləri səsləndirilirdi. Faciədən sonra ilk çap olunan qəzetlərdən biri isə "Səhər" qəzeti oldu. Respublikamızın bir sıra fədakar, cəsarətli videopertorları və fotoqrafları o qanlı hadisələrin müəyyən epizodlarının çəkilişlərini aparmış, faciəvi məqamları lentə köçürərək tarixləşdirmişlər. Bu gün həmin videokadrlar və fotolar xalqımızın yaradılması bizim tarixi nailiyyətimizdir. Bir əsrdə iki dəfə öz müstəqil dövlətini yaratmaq heç də hər bir xalqa nəsib olmur. Bu faktın özü xalqımızın qüdrətinin təzahürüdür.

Bugünkü müstəqilliyimizə gətirib çıxaran keşməkeşli yolda 20 Yanvar hadisələri xüsusi yer tutur. 20 Yanvar faciəsi qan yaddaşımız və istiqlal tariximizin qəhrəmanlıq səhifəsidir. Bu il 20 Yanvar faciəsindən 30 il ötür.

təndaşı olan soydaşlarımız, eləcə də dost və qardaş millətlərin nümayəndələri, ümumilikdə, zorakılığa, irticaya, ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan çoxsaylı təbəqəyəvər insan xalqımızla həmrəyliyi bildirir, bizə başsağlığı verirdilər.

Azərbaycan xalqının Milli Lideri Heydər Əliyev 20 Yanvar faciəsi baş verdikdən sonra respublikamızın Moskvadakı nümayəndəliyinə gələrək, öz cəsarətli bəyanatı ilə xalqımızın harayına səs vermiş, dinc əhaliyə qarşı hərbi güc tətbiq edilməsini kəskin pisləmişdi. Həmin vaxt Moskvada yaşayan Heydər Əliyevin bu qətiyyətli addımı onun böyük şəxsiyyət, görkəmli dövlət xadimi, öz xalqının həqiqi lideri kimi tarixdə necə bir möhtəşəm iz qoyduğunu göstərir. Məhz Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi qiymət verilib, həmin hadisələr zamanı şəhid olmuş vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi yönündə geniş tədbirlər həyata keçirilib, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi ucaldılaraq, rəsmi səfərlərin protokoluna bu müqəddəs məkanın ziyarət edilməsi də salınıb.

20 Yanvar Azərbaycanda Ümumxalq Hüzün Günüdür. Hər il bu tarixdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqlik sükutla yad olunur, vətəndaşlarımız və respublikamıza xarici ölkələrdən gəlmiş qonaqlar kütləvi şəkildə həmin gün Şəhidlər xiyabanını ziyarət edərək, faciə qurbanlarının xatirəsinə ehtiram göstərirlər.

Bu faciə haqqında indiyədək müxtəlif kitablar yazılıb, bədii və sənədli filmlər lentə alınıb, muzeylərdə xüsusi ekspozisiyalar düzəldilib, internet şəbəkəsində əhəmiyyətli informasiya resursları yerləşdirilib, teatr tamaşaları, televiziya və radio proqramları hazırlanıb, rəsmlər çəkilib, abidələr yaradılıb, metro stansiyasına, küçə və meydanlara 20 Yanvar adı verilib. Bütün bunlar faciənin yalnız Hüzün Günündə deyil, daim xatırlandığını, heç vaxt unudulmadığını göstərir.

Respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə paytaxtımızın 20 Yanvar dairəsinin yaxınlığında bir neçə il öncə həmin faciə qurbanlarının xatirəsinə əbədiləşdirən möhtəşəm abidə kompleksini ucaldılıb. Bu abidənin o qanlı hadisələrin baş verdiyi yerlərdən birində ucaldılması tarixi yaddaş baxımından böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, dövlət başçısının göstərişi əsasında ötən illərdə "Əbədi məşəl" in alovlandığı Şəhidlər xiyabanında abadlıq-quruculuq işləri də görüldü. Həmçinin, Respublika Prezidentinin müvafiq fərman və sərəncamları ilə 20 Yanvar radio xəbərləri səsləndirilirdi. Faciədən sonra ilk çap olunan qəzetlərdən biri isə "Səhər" qəzeti oldu. Respublikamızın bir sıra fədakar, cəsarətli videopertorları və fotoqrafları o qanlı hadisələrin müəyyən epizodlarının çəkilişlərini aparmış, faciəvi məqamları lentə köçürərək tarixləşdirmişlər. Bu gün həmin videokadrlar və fotolar xalqımızın yaradılması bizim tarixi nailiyyətimizdir. Bir əsrdə iki dəfə öz müstəqil dövlətini yaratmaq heç də hər bir xalqa nəsib olmur. Bu faktın özü xalqımızın qüdrətinin təzahürüdür.

Bizim kimi, SSRİ adlı dövlətin tərkibində yaşamış digər respublika və xalqlar da öz azadlıqları uğrunda mübarizədə hərbi zorakılığa məruz qalıblar. Belə ki, Gürcüstan və Litvada baş vermiş məlum hadisələr də oxşar ssenari üzrə cərəyan etmişdi. Beynəlxalq aləmdə müəyyən dairələr ayrı-ayrı vaxtlarda bu hadisələrə fərqli yanaşma nümayiş etdiriblər. Belə bir mövqə beynəlxalq münasibətlərdəki ikili standartlardan irəli gəlir. Xüsusən də Ermənistan dövləti və erməni diasporu 20 Yanvar hadisələrinin mahiyyətini təhrif etməyə yönəlik təbliğat aparıb və aparmaqdadırlar. Ancaq həqiqə-



tin gücü və kəsəri həmişə qalib gəlib, bundan sonra da tarixi gerçəyi dəyişmək mümkün olmayacaq.

20 Yanvar faciəsi xalqımızın öz azadlığı uğrunda mücadiləsinə qarşı qəsd, milli oyanışımızın, dirçəlişimizin yolunu kəsməyə yönəlmiş amansız qətlə hadisəsidir. Təəsüf ki, bu hadisələrdən uzun illər keçməsinə baxmayaraq, indiyədək 20 Yanvar faciəsinin günahkarları ədalət məhkəməsi qarşısında cavab verməyiblər. Onların bir qisminin adı geniş ictimaiyyətə məlum-

dur. Faciənin araşdırılmalı məqamlarının olması da istisna deyil və bu missiya tarixçilərimizin üzərinə düşür.

Bu gün biz müstəqil dövlətə sahib olduğumuza görə istiqlal şəhidlərimizə borcluuyq. Müstəqil Azərbaycan yaşadıqca, onların adları daim ehtiramla anılacaq, xalqımız istiqlal məşəli heç vaxt sönməyəcəkdir!

Yalçın Abbasov

DAXİLİ QOŞUNLARLA JANDARM BAŞ KOMANDANLIĞI ARASINDA İŞGÜZAR ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ UĞURLA DAVAM ETMƏKDƏDİR



Daxili Qoşunların Baş İdarəsinin Qərargahında Əməliyyat və döyüş hazırlığı İdarəsinin döyüş hazırlığı şöbəsinə baş zabit polkovnik-leytenant Tural Novruzov dekabr ayının 22-dən 25-dək Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının Ankara şəhərində yerləşən Jandarm Komando Özel Asayiş Komandanlığında işgüzar səfərdə olub.

Səfərdə məqsəd qoşunların 99713 sayılı hərbi hissəsinin yenidən formalaşdırılmış xüsusi təyinatlı dəstəsinin şəxsi heyəti üçün müasir tələblərə cavab verən geyim və təchizatın seçilməsi, keyfiyyətinin yoxlanılması, istifadəsi, eləcə də xüsusi təyinatlıların hazırlığı istiqamətində qabaqcıl təcrübənin

öyrənilməsi olub.

Səfər barədə məlumat verən polkovnik-leytenant T.Novruzov bildirib ki, ilk olaraq, dekabrın 23-də Jandarm Komando Özel Asayiş komandanı general-mayor Ali İhsanlı, daha sonra onun müavini polkovnik Duralı Ceylan və təlim-tədris şöbəsinin rəisi polkovnik Necmeddin Tetiklə görüşlər keçirilib. Səmi şəraitdə keçən görüşlər zamanı komandoların təlim proqramları və onlarla keçirilən müvafiq komando kursları barədə məlumat toplanılıb, Daxili Qoşunların 99713 sayılı hərbi hissəsində yenidən formalaşdırılmış xüsusi təyinatlı dəstənin fəaliyyətinin perspektivləri haqqında söhbətlər aparılıb.

Bundan əlavə, həmin gün JÖAK-ın Jandarm Özel Operasyon

(JOPER) Tabor Komandanlığı tərəfindən əməliyyat taborlarının vəzifələri, xidməti fəaliyyəti, eləcə də istifadədə olan silah və texnikalar barədə brifinq verilib.

Polkovnik-leytenant T.Novruzov vurğulayıb ki, brifinqdən sonra JOPER taborlarının yerləşmə yerləri, təlim prosesi və istifadə etdikləri silahlar, texnikalar nümayiş etdirilib, komandolarla yaxından görüşmək üçün şərait yaradılıb və sual-cavab əsnasında xidməti fəaliyyətlə bağlı aidiyyəti mövzulara aydınlıq gətirilib.

Səfərin növbəti günü - dekabrın 24-də isə JÖAK-ın Lojistika şöbəsinin rəisi mayor Arif Terzi ilə birgə JOPER taborlarının şəxsi heyətinin istifadəsində olan geyim formalarına, dəbilqə və qoruyucu jiletlərə, xüsusi cihazlara baxış keçirilib.

Səfərin son günü JÖAK-ın rəhbər heyəti ilə nəticə və təkliflər barədə müzakirələr aparılıb, xatirə şəkilləri çəkilib.

baş leytenant
Xədicə Hacızadə

P.S. Qeyd edim ki, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına dair Protokol" 1997-ci il oktyabrın 31-də imzalanıb. Bu Protokolu imzalanması ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Türkiyə Jandarm Baş Komandanlığı arasında uğurlu əməkdaşlığın təməli qoyulub. Belə ki, bu gündənk Daxili Qoşunların yüzlərlə hərbi qulluqçusu Türkiyə Respublikası Jandarm Baş Komandanlığının təlim-tədris mərkəzlərində müxtəlif istiqamətlər üzrə ixtisas və təkmilləşdirmə kursları keçib.

DAXİLİ QOŞUNLARIN HƏRBİ QOSPİTALININ YARADILMASININ NÖVBƏTİ İLDÖNÜMÜ QEYD OLUNUB

Daxili Qoşunların şəxsi heyətinin, hərbi qulluqçuların ailə üzvlərinin, eləcə də veteranlarımızın sağlamlığının keşiyində duran Hərbi Qospital - 12576 sayılı hərbi hissə yanvarın 11-də yaradılmasının 27-ci ildönümünü qeyd edib. Bu münasibətlə hərbi hissədə mərasim keçirilib.

Mərasimdə qoşunların sıralarında xidmət etmiş veteran həkimlər, respublikamızın aparıcı səhiyyə müəssisələrinin həkim, professorları və digər qonaqlar iştirak ediblər.



Tədbirin rəsmi hissəsi Milli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Dövlət Himni ifa olunub.

Hərbi Qospitalın rəisi - 12576 sayılı hərbi hissənin komandiri tibb xidməti polkovniki Şəmsəddin Heydərov tədbiri giriş sözü ilə açaraq, keçən zaman keşiyində qospitalın öz uğurlu fəaliyyətini ildən-ilə təkmilləşdirdiyini qonaqların nəzərinə çatdırıb. Tibbi personalın fədakar xidmətindən söz açıb.

Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədovun Hərbi Qospitalın yaradılmasının

27-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunun çatdırılması üçün söz Daxili Qoşunların Baş İdarəsində Tibb xidmətinin rəisi tibb xidməti polkovniki Alışan Musayevə verilib.

Hərbi Qospitalın yarandığı ilk günlərdən tibb işçilərinin ön cəbhədə yüzlərlə yaralının həyatını xilas etdikləri xatırladılan təbrik məktubunda bu gün Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müəlləh əsgər kimi duran tibbi personalın vəzifəsinin öhdəsindən məharətlə gəldiyi qeyd olunub. Hərbi Qospitalın şəxsi heyətinin bundan sonra da qarşıya qoyulacaq tapşırıqları uğurla yerinə yetirəcəyinə, hərbi bilik və bacarığını, peşəkarlığı səviyyəsini artıracağına,

hərbi qulluqçulara keyfiyyətli tibbi xidmət göstərəcəyinə əminlik ifadə edilib.

Təbrik məktubunda o da vurğulanıb ki, tibb heyəti Milli Lider Heydər Əliyevin ideyalarına sadıq qalaraq, Vətən, dövlət və xalq qarşısında öz şəərəfli borcunu düzgün anlayaraq, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi etimadı doğrultdacaq, bundan sonra da ləyaqətli xidmət nümunəsi göstərəcəkdir.

Hərbi Qospital rəisinin müəlləcə işləri üzrə müavini - tibb hissəsinin rəisi tibb xidməti polkovnik-leytenantı Şahin Şahmarov, eləcə də qonaqlar mərasimdə çıxış edərək, qospitalın yaradılma günü münasibətilə şəxsi heyəti təbrik edib, arzu və tövsiyələrini çatdırıblar.

Sonda hərbi hissə komandirinin əmrinə əsasən, xidməti-vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdiklərinə görə bir qrup hərbi qulluqçuya "Təşəkkür" elan olunub, "Fərman", "Qiymətli hədiyyə" və digər mükafatlar təqdim edilib.

Rəsmi hissə başa çatdıqdan sonra mərasim Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestrinin konsert proqramı ilə davam etdirilib.

baş leytenant
Nigar Ağayeva

Tariximizin şərəfli səhifələri qürur mənbəyimizdir

Daxili Qoşunların digər hərbi hissələrində olduğu kimi, 25033 sayılı hərbi hissədə də şəxsi heyətin xidmət apardığı rayonun muzeyi və tarixi abidələri ilə tanış olmaq üçün gəzintilər təşkil edilir. Bu kimi tədbirlər şəxsi heyətin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, hərbi xidmətə yeni başlayan əsgərlərin əsl vətəndaş kimi formalaşması, eləcə də vətənpərvər ruhda tərbiyə edilməsi baxımından da faydalıdır.

Qeyd olunan hərbi hissədə xidməti ezamiyyətdə olarkən, bu kimi tədbirlərin təşkilində özüm də iştirak edərək, hissə komandanlığı tərəfindən müvafiq şəraitin yaradıldığını şahidi oldum.

Komendant bölüyündə təqdimat komandiri baş leytenant Elmır Mirzəyevin rəhbərliyi ilə xidmətə yeni başlayan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gəzintisi üçün ayrılmış avtobusun ilk hərəkət istiqaməti iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun Lənkəran şəhərində yerləşən ev muzeyi oldu.

Muzeylə ilk tanışlığımız Həzi Aslanovun 1918-ci ildə öz əli ilə ekdiyi 101 yaşlı innab ağacının ziyarəti ilə başladı. Bələdçi məlumat verdi ki, qəhrəmanın ev muzeyi 1969-cu il mayın 9-da istifadəyə verilib. Ev muzeyi istifadəyə verilən vaxt sahəsi 35 kvadratmetr olmaqla, cəmi 2 otaqdan ibarət olub. 1983-cü il mayın 8-də ev muzeyinin yeni ekspozisiya otaqlarının açılış ərafında otaqların sayı 5-dək artırılıb və muzeyin ümumi sahəsi 114 kvadratmetrə çatdırılıb. Muzeyin ilk direktoru isə generalın heyət yoldaşı Xavər xanım Aslanova olub. 2010-cu ildə muzey Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilib.

Sonra bələdçinin müşayiəti ilə otaqları gəzərək, qəhrəmanın hə-



yat və döyüş yolunu əks etdirən eksponat və şəkillərlə tanış olduq.

Bildirildi ki, bəşər tarixinə ən dağıdıcı müharibə kimi yazılmış İkinci Dünya Müharibəsi zamanı altı yüz mindən artıq qeyrətli övladımız müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşub, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçiblər. Xalqımızın igid oğulları sırasında general-mayor Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı bu gün də dərin ehtiramla çəkilir. Dünyanın fəşizmdən qurtulması uğrunda ağır döyüşlərdə H.Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirib və hər b salnaməsində yeni parlaq səhifələr açıb. Onun cəbhədə göstərdiyi misilsiz şücaəti bu gün əldə silah Vətənimizin müdafiəsində ayıq-sayıq dayanan, eləcə də işğala məruz qalan torpaqlarımızın azad edilməsinə hər zaman hazır olan Azərbaycan əsgəri üçün əsl qəhrəmanlıq nümunəsidir.

Sonra hərbi qulluqçuları apan avtobus Lənkəran Tarix Diyarşünaslıq Muzeyinə doğru istiqamət aldı.

Məlumat üçün qeyd edək ki, bu muzey tarixi abidə olan və yerli

əhali arasında "Xan evi" kimi tanınan Mirəhməd xanın evində yerləşir. Bu möhtəşəm abidə 1913-cü ildə, xan nəslindən olan Mirəhməd xanın dəvəti ilə Avropadan gəlmiş memarlar tərəfindən, Bakıdan gəmi ilə gətirilmiş tikinti materiallarından inşa edilib. Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası sayılır. Burada ilk dəfə, hələ inqilabdan əvvəl elektrik işıqlandırma sistemi qurulub, mərkəzi istilik sistemi olub. Hazırda muzeydə Lənkəranın tarixini əks etdirən 6 mindən çox eksponat qorunub saxlanılmaqdadır. Bundan əlavə, arxeoloji qazıntılar zamanı tapılmış və müxtəlif dövrlərə aid əmək alətləri, silah və sənətkarlıq nümunələri Lənkəranın zəngin tarixi barədə insanda müfəssəl təsəvvür yaradır.

Hərbi hissəyə qayıdarkən əsgərlərdən gəzintilə bağlı təəssüratlarını öyrənmək qərarına gəldim. Hərbi qulluqçuların ümumi mövqeyi birmənalı olaraq müsbət olsa da, əsgərlərdən Rəyaf Məmmədovun və Yasın Zeynalovun fikirləri daha maraqlı idi.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan əsgər Rəyaf Məmmədov

"Boks müəllimi" ixtisası üzrə ali təhsil alıb. O, tələblik illərində respublikamızın bir sıra muzeylərində olsa da, xidmət etdiyi bu rayonun tarixi məkanları ilə ilk dəfə tanış olduğunu dedi: "Lənkəran qədim tarixə malik və maddi mədəniyyət abidələri ilə zəngin rayonlarımızdan biridir. Muzeyləri ziyarət etməyimiz, bir növ, tarixi keçmişimizə "səyahət etmək" baxımından maraqlı oldu. Əlbəttə, tariximizin hər səhifəsi bizim üçün əzizdir. Ən əsası isə xalqımızın Həzi Aslanov kimi qəhrəman sərkərdələrinin həyat və zəngin döyüş yolu ilə yaxından tanış olmaq, eləcə də gələcəkdə daha geniş şəkildə öyrənmək, dəyərdir ki, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyətə malikdir".

Digər müsahibim əsgər Yasın Zeynalov Rusiya Federasiyasının Moskva şəhərindəki Yeni Rusiya

Azərbaycan diasporunun nümayəndələri ilə birgə ölkəmizin mədəniyyətinin təbliğ olunmasında digər tələbələrini kimi fəal iştirak edib.



Universitetinin Hüquq fakültəsinin məzunudur. Təhsil aldığı illərdə Moskvada keçirilən bir çox tədbirdə

O, bu kimi tədbirlərin tez-tez keçirilməsinin əsgərlərin dünyagörüşünün müsbət məcrada formalaşması

içerisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". Bu baxımdan, mədəniyyət ocağı kimi dəyərli tarixi incilərimizin toplanaraq nümayiş etdirildiyi muzeylərlə tanışlığımız çox maraqlı və yaddaqalan oldu. Xidmət etdiyimiz bölgənin, ümumilikdə isə Vətənimizin tarixini bilmək biz əsgərlər üçün ancaq faydalı ola bilər.

General-mayor Həzi Aslanov haqqında bir çox yazı və məqalələr oxusam da, qəhrəmanın doğulub boya-başa çatdığı ev muzeyini ziyarət edərkən, bələdçidən bəzi maraqlı məlumatları da öyrəndim. Düşünürəm ki, general-mayor Həzi Aslanovun qəhrəmanlıqlarla zəngin döyüş yolu barədə daha dərin biliklərə malik olmaq üçün öyrənməli hələ çox mənbə var".

mayor Anar Əhmədov

Yanvarın 11-də 25031 sayılı hərbi hissədə Daxili Qoşunların veteranlarının ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda Daxili Qoşunların sıralarından ehtiyata buraxılmış müharibə və Silahlı Qüvvələr veteranları iştirak ediblər.

Daxili Qoşunların Veteranlar şurasının sədri Çingiz Daşdəmirov yığıncağı açaraq veteranları salamlayıb. Tədbir iştirakçıları tərəfindən şəhidlərin və vəfat etmiş veteranların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra yığıncağın gündəliyində duran məsələlərin müzakirəsinə başlanılıb. Veteranlar şurasının idarə heyətinin hesabat dövrü ərzində fəaliyyətinin yekunları barədə məruzə ilə şuranın sədri Ç.Daşdəmirov çıxış edib. O, öz məruzəsində bildirib ki, ötən müddətdə Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial islahatlar çərçivəsində şəhid ailələrinə 11 min manat birdəfəlik pul kompensasiyası verilib, habelə müharibə veteranları üçün xüsusi təqaüd təsis olunub. Artıq pensiyada olan müharibə veteranları da bu təqaüdü almaq hüququna malikdirlər. Bununla yanaşı, son illər hərbi qulluqçuların aylıq vəzifə maaşlarının artırılması barədə dövlət başçısı tərəfindən imzalanan sərəncamların nəticəsi olaraq, ehtiyatdakı hərbiçilərin pensiyasının məbləği də əhəmiyyətli dərəcədə artıb. Veteranlar bu böyük diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlıqlarını bildirirlər.

DAXİLİ QOŞUNLARIN VETERANLARININ ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB



Ç.Daşdəmirov qeyd edib ki, Daxili Qoşunların komandanının tapşırığına əsasən, qoşunlarda ictimai təşkilatların əsasnamələrinin yenilənməsi işi həyata keçirilib. Beləliklə, 2005-ci ildən qüvvədə olan Daxili Qoşunların Veteranlar şurasının əsasnaməsində də bəzi dəyişikliklər edilib. Bu zaman Veteranlar şurasının müəyyən təklifləri də nəzərə alınıb. Bütövlükdə, yeni əsasnamə təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə, müasir tələblər səviyyəsində təşkilinə imkan verəcək.

Məruzəçi nəzərə çatdırıb ki, şuranın idarə heyəti öz işini veteranların etimadının

doğrulduğunu yönündə təşkil edib. Veteranların təşkilatlanmasına, ictimai işə cəlb olunmalarına, onların mənafelərinin qorunmasına əsas diqqət yetirilib. Veteranların hüquqi maariflənməsi yönündə də işlər aparılıb.

O, xüsusi vurğulayıb ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyi sistemində xidmət etmiş və edən bütün kateqoriyalı veteranlara diqqət və qayğı ilə yanaşır. Onlarla keçirdiyi görüşlərdə cənab nazir veteranların fədakar əməyini yüksək qiymətləndirir.

Daxili İşlər nazirinin müavini - Daxili

Qoşunların komandanı general-leytenant Şahin Məmmədov tərəfindən də şuranın fəaliyyəti daim diqqət mərkəzində saxlanılır. Ötən dövrdə Daxili Qoşunların komandanı ilə veteranların görüşləri keçirilib, veteranların bir qrupuna "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı" vəsiqəsi təqdim olunub. Həmçinin, Daxili Qoşunların komandanının göstərişi ilə "Daxili Qoşunlar" kitabı ictimai işdə fərqlənən veteranlarımıza hədiyyə edilib.

Cənab komandan qoşunların şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı prosesində veteranların rolunun artırılmasını təşkilatın qarşısında vacib vəzifə olaraq qoyub.

Ç.Daşdəmirov veteranlar tərəfindən qoşunların şəxsi heyətinin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi yönündə görülən çoxşaxəli işlərdən ətraflı danışıb.

Məruzədə Veteranlar şurasının digər veteran təşkilatları ilə əməkdaşlıq əlaqələri və birgə keçirilən tədbirlər, ahıl veteranların yubileylərinin qeyd olunması, təhsil ocaqlarında oxuyan gənclərlə görüşlər, hami-tərbiyəçilik prosesində hərbi hissələrə köməklik göstərilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlar, ictimaiyyətlə təmaslar haqqında geniş məlumat verilib.

Veteranlar şurasının sədri veteranların birliyinin və həmrəyliyinin möhkəmləndirilməsi məqsətlərinə da toxunub, qoşunların nüfuzunun, habelə veteran adının uca tutulmasının vacibliyini diqqətə çatdırıb. O, bildirib ki, təşkilatın işinin inkişaf etdirilməsinə hər bir veteran öz töhfəsini vermə-

lidir. Şuranın yeni idarə heyətinin tərkibinə də fəal veteranlar seçilməlidir.

Daha sonra məruzənin məzmunu ilə bağlı müzakirələr aparılıb. Veteranlar tərəfindən hesabat dövründə şuranın idarə heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Ümumi yığıncaqda şuranın idarə heyətinin yeni tərkibi də seçilib. İdarə heyətinin say tərkibinin 9 nəfər olması qərarlaşdırılıb. Ən çox səs toplayan namizədlər şuranın idarə heyətinə üzv seçilərək, onlara etimad göstərilib.

Şuranın idarə heyətinin təşkilat iclasında şura sədri, onun müavini və katib seçilərək yığıncaq iştirakçılarına bu barədə məlumat verilib.

Yığıncağın gedişində veteranların cari məsələlər barədə sualları da cavablandırılıb.

Daxili Qoşunların Baş İdarəsində Şəxsi heyət üzrə İdarənin mənəvi-psixoloji hazırlıq şöbəsində baş zabit polkovnik-leytenant Aydın Nağıyev tədbirdə çıxış edərək, təşkilatın yeni əsasnaməsindən irəliləyən məsələlərə toxunub, şuranın idarə heyətinə fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə şuranın sədri Ç.Daşdəmirov tərəfindən qoşunların veteranı Sərvər Cəfərova "Daxili Qoşunlar" kitabı təqdim olunub.

Sonda veteranlar xatirə şəkləri çəkdirilib.

Yalçın Abbasov

BÖLMƏ ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏRƏ MƏSULİYYƏTLƏ YANAŞIR, QARŞIYA QOYULMUŞ TAPŞIRIQLAR VAXTINDA VƏ DÜZGÜN İCRA OLUNUR

25032 sayılı hərbi hissənin qərargahında şəxsi heyət üzrə bölmə xidməti fəaliyyətində müsbət cəhətdən fərqlənir. Qərargah rəisinin şəxsi heyət üzrə baş köməkçisi mayor Namiq Ağayev bildirdi ki, uğurlu xidmətin arxasında mehriban və işgüzar kollektivin böyük əməyi durur. Belə ki, tapşırılan bütün işlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, şəxsi heyətin uçotunun müvafiq təlimatın tələblərinə uyğun təşkil edilməsi və aparılması üçün bölmənin bütün hərbi qulluqçuları əlindən gələni əsirgəmir.

Mayor N.Ağayev də xidmət etdiyi illər ərzində qazandığı təcrübəni hər zaman onlarla bölüşür. Özünə və tabeliyində olanlara qarşı ciddi və tələbkardır.

O, 1976-cı il iyun ayının 1-də Lerik rayonunun Bülüddül kəndində anadan olub. Orta təhsilini Nazim Ağayev adına kənd orta məktəbində alıb. (Qeyd edim ki, Nazim Ağayev hərbi qulluqçumuzun əmisi oğludur və torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olub - X.H.)

1993-cü ildə orta məktəbi bitirdikdən sonra Müdafiə Nazirliyinin "N" sayılı hərbi hissəsinin tərkibində Tərtər-Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. 2003-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Daxili Qoşunların 16073 sayılı hərbi hissəsində xidmətə başlayıb. 2006-2008-ci illərdə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində (hazırda Daxili Qoşunların Ali Hərbi Məktəbi - X.H.) təhsil alıb. İlk zabit-leytenant hərbi rütbəsini aldıqdan sonra 25032 sayılı hərbi hissənin komendant bölüyündə taqım komandiri vəzifəsinə təyin olunub. 2018-ci ilin sentyabr ayında 16073, 25032 sayılı hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət edib.

Qərargah rəisinin şəxsi heyət üzrə baş köməkçisi vəzifəsində öz nəzəri və praktiki biliklərini artırmaq üçün daim çalışır. Nizam-intizamı, şəxsi keyfiyyətləri



ilə fərqlənən hərbi qulluqçumuz dəfələrlə Daxili İşlər naziri, Daxili Qoşunlar və hərbi hissə komandanının 1-ci müavini-qərargah rəisinə məruzə olunur.

O, görülən işlər barədə məlumat verdi ki, bölmənin fəaliyyəti Daxili İşlər nazirinin müavini-Daxili Qoşunların komandanının müvafiq əmri ilə təsdiqlənmiş "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında şəxsi heyətin uçotunun aparılması qaydalarına dair müvafiq Təlimat"ın tələblərinə uyğun olaraq təşkil edilir. Belə ki, hərbi hissədə şəxsi heyət üzrə, gündəlik döyüş məsrəfi, şəxsi heyət üzrə müəyyən edilmiş məlumatlar vaxtılıq-vaxtında hazırlanaraq hərbi hissə komandanının 1-ci müavini-qərargah rəisinə məruzə olunur.

Mayor N.Ağayev dedi ki, gündəlik olaraq bölmənin hərbi qulluqçularına funksional vəzifələrinə uyğun tapşırıqlar verilir və həmin tapşırıqların məsuliyyətlə, vaxtında və düzgün icra edilməsinə nəzarət olunur.

Qərargah rəisinin şəxsi heyət üzrə

üzrə köməkçisi baş leytenant Elzamin Sadıqov hərbi hissəyə gəlmiş müxtəlif kateqoriyalı hərbi qulluqçuların bölmələrə bölüşdürülməsi üzrə hesablamaların tərtib olunmasına, o cümlədən, xidmət üzrə yer dəyişmələri, hərbi rütbələrin verilməsi və təltiflərə təqdim olunmasına nəzarət edir.

Qərargahda şəxsi heyət üzrə məsul icraçı gizir Mirgüllər Əhmədova nizami hissə üzrə əmrin layihəsini vaxtında hazırlayıb təqdim etməklə yanaşı, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının qeydiyyat dəyişikliklərini müntəzəm olaraq uçot kitablarında qeyd edir.


Qərargahda kargüzar çavuş İbrahim Qəhrəmanov isə məzuniyyət biletlərini, ezamiyyət və göndəriş verəqlərini, habelə şəxsi heyətin qeydiyyatına dair sənədləri hazırlayıb hərbi qulluqçulara təqdim edir.

Ümumilikdə, bölmənin şəxsi heyəti bilik və bacarıqlarının artırılması istiqamətində

səylə çalışır.

baş leytenant
Xədicə Hacızadə

25033 SAYLI HƏRBİ HİSSƏNİN BACARIQLI, İNTİZAMLİ HƏRBİ QULLUQÇULARI




25033 sayılı hərbi hissənin intizamı, nümunəvi xidmətlə seçilən hərbi qulluqçularından olan əsgərlər İzzət Şahbazov və Abdulləli Quliyev müddətli həqiqi hərbi xidmətdədirlər. Hərbi hissənin rabitə xidmətinin rəisi mayor Emin Musayev tərəfindən müsbət xarakterizə olunan hər iki əsgərimiz qısa zamanda digər hərbi qulluqçulara nümunə olmağı bacarıblar.

Əsgər İ.Şahbazov 2000-ci il noyabrın 12-də Şabran rayonunda dünyaya gəlib. Şabran rayonu Əmirxanlı kənd orta məktəbinin 11-ci sinfini 2017-ci ildə bitirib. Orta təhsillidir. 2019-cu ilin fevral ayında hərbi hissənin rabitə taqımında xətt nəzarətçisi kimi xidmət edir. O, daim öz üzərində çalışır, özünə qarşı tələbkardır. Xidmətə ciddi münasibətlə seçilir. Hərbi xidmətə həvəsi, əzmkarlığı ilə yanaşı, lazım olduqda əsgər yoldaşlarına da köməklik göstərməsi onun müsbət xüsusiyyətlərindəndir.

Hərbi ləyaqətini hər şeydən üstün tutan əsgərimizin ən böyük arzusu müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq, həyatını, bütün bilik və bacarığını Vətənə xidmətə həsr etməkdir.

Hərbi hissənin digər intizamlı əsgəri Abdulləli Quliyevdir. O, 2000-ci il iyunun



10-da Gəncə şəhərində anadan olub. 2017-ci ildə Gəncə şəhərindəki Nigar Rəfibəyli adına tam orta məktəbi bitirib. Hələ uşaq yaşlarından həvəskar kimi idmanın güləş növü ilə məşğul olub. Ən böyük həvəsi isə musiqiyədir. Həyatını musiqiçi kimi davam etdirməyi düşünür.

2019-cu ilin fevral ayından bu hərbi hissədə müddətli həqiqi hərbi xidmətdədir. Hazırda hərbi hissənin rabitə taqımında radiotelefonçudur. Üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edən əsgər A.Quliyev hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunur. İstənilən vaxtda verilən tapşırıqların icrasında sayıqlıq göstərir, dərhəl onları keyfiyyətlə yerinə yetirməyə çalışır.

Vətənə olan borcunu axıra kimi ləyaqətlə yerinə yetirməyi düşünən əsgərimiz müddətli hərbi xidmətinə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda.

Biz də nümunəvi hərbi qulluqçularımıza xidmətlərində nailiyyətlər arzulayırıq, uğurlarının davamlı olmasını diləyirik.

baş leytenant
Nigar Ağayeva

HƏRBİ XƏBƏRLƏR

·YENİLİKLƏR·

Pakistan Çindən 236 ədəd SH-15 özüyəriyen haubitsa alır

Pakistan Ordusu Çinin NORICO şirkəti ilə SH-15 özüyəriyen haubitsaların satın alınmasına dair müqavilə imzalayıb. "AzəriDefence"nin Pakistan mediasına istinadən verdiyi məlumata görə, ümumi dəyəri 512 milyon ABŞ dolları təşkil edən müqavilə üzrə Pakistan 236 ədəd SH-15 özü-

yeriyən haubitsa alacaq. SH-15 standart sursatla 20 km uzaqlıqda, reaktiv mərmirlə 53 km məsafədə hədəflərə atəş açə bilər.

Qeyd edək ki, SH-15 haubitsası 2018-ci ilin noyabr ayında Karaçi şəhərində keçirilmiş IDEAS-2018 beynəlxalq müdafiə sərgisində nümayiş etdirildikdən sonra Pakistan Ordusunun sınaqlarına verilib.



Allah rəhmət eləsin

Daxili Qoşunların komandanlığı gizir Arzu Məmmədovaya atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

17072 sayılı hərbi hissənin komandanlığı kapitan Bəhruz Abbasova atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:
Azərbaycan Respublikası DİN
Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Anar Əhmədov

REDAKSİYANIN ÜNVANI:
AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4,
Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər"
qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və
DİN-in mətbəəsində hazır elektron
variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565
Sayı 3000